



AZƏRBAYCAN VETERANI

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının orqanı

13 (155) 25 sentyabr 2020-ci il

İctimai-siyasi qəzet

İlham Əliyev Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olub



Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımı

işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib.

Yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstəkləndirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımı ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, "Mercedes Sprinter 416" bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil)

avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəkə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şına dəstləri, defibrilyator, portativ

avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli



süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib.

"Ford Transit" bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma

11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.

Prezident İlham Əliyev "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə "Abşeron" yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verildi.

Bildirildi ki, "Abşeron" yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı



qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. "Abşeron" layihəsi üzərində iş zamanı "BOS Şelf" şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib.

Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, "Neft Daşları"nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. "Abşeron" layihəsində Xəzərdə ilk dəfə "boru içində boru" texnologiyası tətbiq olunacaq.

Sonra "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını bildirən düymə basıldı.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən "Abşeron" yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.



Respublika Veteranlar Təşkilatının sədri “Ümumi Qələbəmiz” mövzusunda beynəlxalq videokonfransda iştirak edib

“Rus dünyası” fondunda İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr edilmiş “Ümumi qələbəmiz” adlı beynəlxalq videokonfrans keçirilib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatından AZƏRTAC-a bildirişlər ki, “Qələbənin varisləri” Beynəlxalq İttifaqı, Rusiya həmvətənlilərinin Ümumdünya Koordinasiya Şurası, “Müstəqil dövlətlər Veteranlarının İctimai Təşkilatları Birliyi” Beynəlxalq İttifaqın Koordinasiya Şurası və “Rus dünyası” fondunun təşkilatçılığı ilə keçirilən videokonfransda bir çox ölkələrdən Böyük Vətən müharibəsi veteranları, eləcə də Azərbaycandan Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov iştirak ediblər.

Beynəlxalq videokonfransda çıxış edən

Təşkilatın sədri Tofiq Ağahüseynov Sovet İttifaqının Hitler Almaniyasını və onun müttəfiqlərini darmadağın etməsində Azərbaycanın rolunu xatırladaraq, müharibəyə çağırılan 700 mindən çox azərbaycanlının yarısından çoxunun həlak olduğunu qeyd edib. Belə tədbirlərin vacibliyini vurğulayan general-polkovnik T.Ağahüseynov İkinci Dünya müharibəsinin başa çatdığı 9 may - Qələbə Günü üçün vacib gün olduğunu deyib. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışan Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Rus dünyası” fondunun



icraçı direktor müavini Sergey Şurıqın Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovu noyabrın 3-də keçiriləcək XIV Rus Dünyası Assambleyasına dəvət edib.

Djb.az-ın rəhbəri yubiley medalı ilə təltif olundu

08.09.2020-ci il tarixində Djb.az xəbərlər və informasiya saytının rəhbəri Almaz İlahə Əhmədova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov tərəfindən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illi-



yi” yubiley medalı ilə təltif olundu. Bu təltif, ölkə rəhbərliyinin, eləcə də cənab general-polkovnik Tofiq Ağahüseynovun Almaz İlahəyə göstərdiyi etimadın bariz nümunəsidir.

Almaz İlahə hər zaman vətənpərvərliyi ilə seçilən ziyalı xanımlardandır. Gördüyü işlərlə hər zaman tək Respublikamızda deyil, onun hüdudlarından çox kənarda Azərbaycanı layiqincə təmsil etmişdir.

Vətənpərvərliyini işi ilə sübut etmiş hər zaman şəhid ailələrinin yanında olaraq, onların dərdinə şərik olmaqla yanaşı, şəhidlərin unudulmaması üçün yüzlərlə layihələrə imza atmışdır. Vətənpərvər şəirənin sözlərinə bir çox vətənpərvər mahnılar bəstələnmiş, qəhrəman şəhidlərimizin şəninə say-sız-hesabsız şerlər yazılmışdır.

Almaz xanım sosial media hesabında, başda Cənab Prezidentimiz İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirmişdir.

Bir sıra məktəb direktorları “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib

Nəsimi rayonu 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova, Nərimanov rayonu 151 nömrəli tam orta məktəbin direktoru Kifayət Tanrıverdiyeva, Binəqədi rayon 246 sayılı məktəb-liseyin direktoru Nəbi Mahmudov, Binəqədi rayon



83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, direktor müavini Sevinc Rəziyeva veteran hərəkətinə göstərdiyi dəstəyə, məktəblilər arasında hərbi vətənpərvərlik işinin səmərəli təşkili, yeniyetmə



və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sdaqət ruhunda tərbiyə olunması işində yaxından göstərdikləri köməyə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı



Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov tərəfindən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.



Medal təqdim olunanlar “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildirişlər.

14 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naftalanda 6, Ağstafa rayonunda 6, Lerik rayonunda isə 2 yeni inşa etdirilmiş fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Naftalanda keçirilən evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov və digərləri iştirak edib.

Tədbirdə Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edilib. Bildirilib ki, sosial müdafiə proqramlarından biri olan şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə

rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Naftalan şəhərində, Ağstafa və Lerik rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 598 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 44 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək verəcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8186 mənzil və fərdi ev təqdim edilib.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Professor Musa Qasımlı: Bakının azad edilməsi ilə Azərbaycan xalqına qarşı qurulan planlar iflasa uğradıldı

Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci ildönümü tamam olur. Bu münasibətlə AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Musa Qasımlının qeydlərini təqdim edir.

Bakı şəhərinin 102 il əvvəl yadelli qüvvələr-dən azad edilməsinin böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyətini dərk etmək üçün həmin dövrdə baş verən hadisə və proseslərə nəzər yetirmək lazımdır. Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silah-lı dəstələri də Anadoludan Cənubi Qafqaza gəl-di-lər. Bu zaman regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələrindən silahları ələ keçirən erməni bandaları Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində davam etdirdilər. Azərbaycanlıların həmin qırğınların qarşısını ala biləcək ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm azər-baycanlılara etibar etmədiyindən onları hərbi xid-mətə çağırırmırdı. Onlar bununla həm hərbi sənəti-ni öyrənməkdən geri qalır, həm də xidmət etmə-dikləri üçün vergi ödəyirdilər.



Müharibənin sonunda azərbaycanlıların yalnız könüllülərdən ibarət azsaylı "Vəhşi diviziya"sı var idi. Belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti erməni silahlı dəstələri ilə birlikdə dinc türk, müsəlman əhaliyə zülm edirdi. Hadisələrin zirvə nöqtəsi 1918-ci ilin martında Bakıda bolşevik və erməni qüvvələrinin törətdik-ləri soyqırımı oldu. Soyqırımının törədilməsin-də başlıca məqsəd işğal altında olan Bakıya, Xəzər dənizinə, Azərbaycana – dünyanın ürəyi olan Avrasiyaya gedən yola sahib olmaq, Abşeron yarımadasını türksüz, müsəlmansız əraziyə çevirmək və Azərbaycanın dövlət müstəqilliyinin qarşısını almaq idi. Kütləvi qırğınlar digər yerlərdə də davam etdirildi. Qırğınların qarşısını ala bilməyən Transqafqaz Seymi dağıldı.

1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan edildi, Cümhuriyyət quruldu. Azərbaycan dövlətinin yaradılması üçün ilkin şərtlər – ərazi və əhali mövcud olsa da, ölkənin əsas şəhəri - Bakı düşmən əlində olduğundan müvəqqəti paytaxt Gəncə elan edildi. Bakını azad etmək üçün Cümhuriyyət hökumətinin kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Qardaş Osmanlı dövləti köməyə yetişdi. Hələ may ayının ortalarında türk zabitləri Gəncəyə gəlmişdilər. İyunun 4-də Batumda imzaladığı müqavilə ilə Osmanlı dövləti Azərbaycana yardım etməyi üzə-rinə götürdü. Osmanlının Hərb naziri Ənvər paşa qardaşı Nuru paşanı bu məqsədlə təşkil olunan ordunun komandanı təyin etdi. Azərbaycan və Osmanlı hissələrindən ibarət ordu quruldu. Bakı azad edildikdən sonra problem yaranmaması və ordu sıralarına yerli əhəlinin cəlb olunması üçün o, Qafqaz İslam Ordusu adlandırıldı.

Qafqaz İslam Ordusunun fəaliyyətinin hüquqi-

siyasi təməlini Batum müqaviləsi təşkil edirdi. Azərbaycan hökuməti yardım üçün müraciət etmişdi.

Bu hərəkətin mənəvi əsasları vardı. Osmanlı dövləti dünya türklüyünün və İslamın mərkəzi idi. Bütün türklər və müsəlmanlar Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Türk xalqı ilə dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əha-lisinə qarşı erməni-daşnak və bolşevik qüvvələri soyqırımı törədirdilər. Özü nə qədər ağır vəzi-yətdə olsa da, onlara yardım etmək Osmanlının türk və müsəlman dünyası qarşısında borcu idi. Qeyd etmək lazı-mdır ki, hələ buna qədər azərbaycanlı gənclər çarizm orqanlarından gizlicə gedib Çanakkala savaşında türk qardaş-la-rı ilə çiyin-çiyinə vuruşmuşdular.

Qafqaz İslam Ordusu hərəkətinin hərbi-strateji, iqtisadi səbəbləri də vardı. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzər nəzarəti qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza yiyələ-nmək, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi.

Dünyanın ürəyi Avrasiyaya gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibə-sinin son mərhələsində Yaxın və Orta Şərqdə Mosul, Qafqazda isə Bakı nefti uğrunda mübarizə gedirdi. Neft hansı ölkə-nin əlində olacaqdısa, qələbə də onun ola-caqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyonluq əhəlinin 3 milyonu türk və müsəlman idi.

Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya getdi. Onun yerində ingilislərin yardımları ilə qurulan Sentrokaspi diktatu-rası general L.Denstervil başda olmaqla

müttəfiq qüvvələrini Bakıya dəvət etdi. Qafqaz İslam Ordusunun hücumunu dayandırmaq üçün bolşevik Rusiyası da müəyyən addımlar atdı. Hərəkətin qarşısını almaq üçün bolşevik Rusiyası Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də bir müqavilə imzaladı. Almaniya tərəfi Bakı neftindən bəlli bir payın müqabilində



Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya və Osmanlı müttəfiq deyildilər. Almaniyanın təzyiq-ləri Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandırıldığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağılmırdı. İngilislər və Sentrokaspi dik-taturası hücumun qarşısında tab gətirməyib qaçdı. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü.

Bakının azad edilməsi əhəmiyyətinə görə

Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə idi. Azərbaycan və Türkiyənin silah qardaşlığı sayəsində Azərbaycan dövləti və xalqı özünün təbii, tarixi, milli, mənə-vi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Şəhərin azad edilməsi ilə, necə deyirlər, "başla bədən birləşdi". Azərbaycanlıların milli ruhu yüksəldi, çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçə-lərində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Azərbaycan xalqına qarşı



qurulan planlar iflasa uğradıldı. Az sonra erməni silahlı bandaları Qarabağdan qovuldu.

1920-ci ildə müstəqil dövlət süqut etdikdən sonra qurulan sovet rejimi şəraitində Azərbaycan türk millətinin istiqlal savaşına yardımlar etdi. Sovet dövründə ağır şərtlər altında yaşamasına, 30-cu illərin sonlarından 50-ci illərin ortalarına-dək SSRİ-də türk düşmənçiliyinin, sovet-türk münasibətlərində gərginliyin olmasına baxmaya-raq, Azərbaycan xalqı türk əsgərlərinin məzarla-rını qoruyub saxladı, dağılmağa qoymadı, ətrafla-rına çiçəklər, ağaclar əkdı, onları ziyarətəgaha çevirdi.

SSRİ-nin hələ dağılmadığı bir zamanda Türkiyə Cümhuriyyəti cəsarətli addım ataraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. "Əsrin müqaviləsi" imzalandıqdan sonra əsas ixrac neft boru kəmərinə Türkiyə ərazisindən keçirməklə Azərbaycan dövləti qardaş ölkənin regionun güc mərkəzlərindən birinə çevrilməsin-də mühüm rol oynadı.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti illə-rində Qafqaz İslam Ordusu əsgərlərinin qəhrə-manlığı daşlaşmış abidəyə çevrildi. 1918-ci ilin mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar faciəsində, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparı-lan müharibədə həlak olan qəhrəman Vətən övladlarının dəfn olunduğu və hər bir azər-baycanlı üçün müqəddəs olan Şəhidlər xiyaba-nında Qafqaz İslam Ordusunun şərəfinə "Türk şəhidliyi" adlandırılan möhtəşəm abidə ucal-dıldı. Bu, insanların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir.

Dövlətlərimiz arasında silah qardaşlığı bu gün də davam edir. Hərbi sahədə əməkdaşlığın müqavilə-hüquqi əsasları qurulub və təkmilləş-dirilir. Cümhuriyyətin qurulmasının 100-cü ildönümü münasibətilə Bakıda keçirilmiş hərbi paradda türk ordu hissələrinin iştirakı, bu yaxınlarda isə Türkiyə və Azərbaycan silahlı qüvvələrinin ölkəmizin ərazisində birgə hərbi təlimlərinin keçirilməsi təkcə tarixi xatırlatmadı, eyni zamanda, əməkdaşlığın böyük potensialının və perspektivinin olduğunu göstərdi.

Əgər 1918-ci ildə Azərbaycan ordusu hələ for-malaşmamış və zəif idisə, bu gün "Global Firepower-2019"-un hesabatına görə, dünyanın ən güclü ordularının reytingində 52-ci yerdədir.

Prezident İlham Əliyevin xüsusi diqqəti sayə-sində ölkəmizdə son illərdə 20-dən çox hərbi zavod istifadəyə verilib. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur, eyni zamanda, hərbi məhsullar ixrac edilir.



Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı

Parad iki saat (122 dəqiqə) güclü yağış altında davam edib. Paradda 24 marşal, 249 general, 2536 digər zabıt, 31116 serjant və əsgər iştirak edib

75 il öncə bu gün Moskvanın Qırmızı Meydanında SSRİ-nin Böyük Vətən müharibəsində faşist Almaniya üzərində qələbəsinə həsr olunmuş ilk və ən məşhur paradı baş tutdu. Paradı Ali Baş Komandanın müavini, 1-ci Belarus Cəbhəsi Qoşunlarının Komandanı, Sovet İttifaqı Marşalı Georgi Jukov qəbul edib. 2-ci Belarus Cəbhəsi Qoşunlarının Komandanı, Sovet İttifaqı Marşalı Konstantin Rokossovski isə paradın komandanı olub.

Qaliblərin paradının keçirilməsi haqqında qərar Qələbə Günündən qısa müddət sonra SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalin tərəfindən qəbul edilib. 1945-ci il mayın 24-də Baş Qərargah Qələbə Paradının keçirilməsi ilə bağlı təklifləri ona mürüzə edib. O, təklifləri qəbul edib, lakin keçirilmə vaxtı ilə razılaşmayıb. Baş

rindən ibarət idi. Qələbə Paradının iştirakçıları iyunun 10-da xüsusi qatarlarda Moskvaya gəlməyə başlayıblar. Onları Alyoskin, Lefortovo, Oktyabr və Çernışev kazarmalarında yerləşdiriblər.

Piyada hissələrinin məşqi Moskvada M.V.Frunze adına Mərkəzi Aerodrom yaxınlığındakı Xodinka adlı ərazidə aparılıb. Sadovoye halqasında, Krım körpüsündən Smolensk meydanına qədər artilleriya hissələrinə baxış keçirilirdi; motomexaniki və zirehli texnika baxış-məşqini Kuzminka poliqonunda keçirirdi.

Paradın düzülüşü cəbhələrin ümumi xəttinə uyğun olaraq sağdan sola təşkil olunub. Hər bir birləşmiş alay üçün onların xüsusilə sevdiyi hərbi marş məxsusi olaraq təyin edilib.

Paradın bütün iştirakçıları üçün yeni nümunəyə uyğun parad geyimi tikilib. Bolşoy Teatrının bədii-istehsal emalatxanalarında 10 bayraq hazırlanıb. Onların altında cəbhələrin birləşmiş alayları parada çıxmalı idi. Orada 360 döyüş bayrağının



yanındakı qranit tribunalar SSRİ Ali Sovetinin və RSFSR-in deputatları, xalq komissarlıqlarının işçiləri, mədəniyyət xadimləri, SSRİ Elmlər Akademiyasının yubiley sessiyasının iştirakçıları, Moskva zavodlarının və fabriklərinin zəhmətkeşləri, Rus Pravoslav Kilsəsinin iyerarxları, xarici diplomatlar və çoxsaylı xarici qonaqlarla dolu olub. Saat 09:45-də Lenin Mavzoleyinin tribunasına İosif Stalinin başçılığı ilə Sovet hökumətinin və Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının rəhbərləri qalxıb.

Paradının komandiri Konstantin Rokossovski qara at üzərində paradı qəbul edən Georgi Jukova tərəf hərəkət üçün yerini alıb. Saat 10-da Kreml zənglərinin çalması ilə Georgi Jukov ağ atda Qırmızı Meydana çıxıb. Rokossovskinin Jukova raportundan və onların qoşunlara baxış keçirməsindən sonra "Hamınız dinləyin!" signalı səslənib və general-mayor Sergey Çernetskinin rəhbərliyi altında 1,4 min nəfərdən ibarət birləşmiş hərbi orkestr Mixail Qlinkanın "Rus xalqına eşq olsun!" himnini ifa edib. Sonra Mavzoleyin tribunasından Jukov açılış nitqini söyləyib.

Bundan sonra SSRİ-nin dövlət himni səslənib və eyni zamanda artilleriya 50 yaylım atəşi açıb. Meydanda üç dəfə "Ura!" sözü eşidilib.

Sonra qoşunların təntənəli yürüşü başlayıb. Hərbi əməliyyatlar səhnəsində müharibənin sonunadək cəbhələrin vəziyyəti və fəaliyyətinə uyğun olaraq (şimaldan cənuba) cəbhələrin birləşmiş alayları qoşun komandanlarının rəhbərliyi ilə (1-ci və 2-ci Belarus cəbhələrinin alayları komandanların birinci müavinlərinin rəhbərliyi ilə) aşağıdakı kimi meydana çıxıb: Kareliya cəbhəsi (Sovet İttifaqının Marşalı Kirill Meretskov), Leningrad cəbhəsi (Sovet İttifaqının Marşalı Leonid Danilov), 1-ci Baltikyanı cəbhə (ordu polkovniki İvan B.), 3-cü Belarus cəbhəsi (Sovet İttifaqının Marşalı Aleksandr Vasilevski), 2-ci Belarus cəbhəsi (general-polkovnik Kuzma Trubnikov), 1-ci Belarus cəbhəsi (ordu generalı Vasili Sokolovski), 1-ci Ukrayna cəbhəsi (Sovet İttifaqının Marşalı İvan Konev), 4-cü Ukrayna cəbhəsi (ordu generalı Andrey Yermenko), 2-ci Ukrayna cəbhəsi (Sovet İttifaqının Marşalı Rodion Malinovski), 3-cü Ukrayna cəbhəsi (Sovet İttifaqının Marşalı Fedor Tolbuxin). Hərbi Dəniz Donanmasının birləşmiş alayına vitse-admiral Vladimir Fadeev rəhbərlik edib.

Bütün cəbhələrin birləşmiş alaylarının ilk cərgələrində ordu komandirləri gedib, bölmələrə isə korpus, diviziya və briqada komandirləri rəhbərlik edib. 1-ci Belarus cəbhəsinin birləşmiş alayının tərkibində Polşa Ordusunun (Polşa Ordusunun Baş Qərargah rəisi, general broni Vladislav Korçits başda olmaqla) nümayəndələri və 4-cü Ukrayna cəbhəsinin tərkibində diviziya generalı Lyudvik Svobodanın komandanlığı altında 1-ci Çexoslovakiya ordu korpusunun döyüşçüləri xüsusi cərgə ilə keçiblər.

Hər bir birləşmiş alay öz döyüş marşının müşayiəti ilə, demək olar ki, dayanmadan keçib. Daha sonra orkestr susub və bu sükutda 80 barabanı vurmağa başlayıblar. Qırmızı Meydana F.E.Dzerjinski adına Xalq Daxili İşlər Komissarlığının Xüsusi Təyinatlı 1-ci Motoatıcı Diviziyasının əsgərləri girib. Onlar alman qoşunlarının yerə endirilmiş 200 bayrağını daşıyıb. Mavzoleyin ətəyində iki taxta səki var idi. Döyüşçülər ora çatanda sağa dönüb və təcavüzkarın sarsıdıcı məğlubiyyətinin əlaməti olaraq bu bayraqları səkilərə atıb. Tribunalarda alqışlar başlayıb.

Daha sonra orkestr yenə ifa etməyə başlayıb və Moskva Qarnizonunun qoşunları, SSRİ Xalq Müdafiə Komissarlığının birləşdirilmiş alayı, hərbi akademiyalardan və Suvorov hərbi məktəblərindən iştirakçılar təntənəli marşla keçiblər. Bundan sonra meydana birləşmiş atlı briqada, onun ardınca isə müxtəlif növ hərbi texnika, motosikletçilərin bölmələri, avtomobillərdə hava-desant qoşunları və s. daxil olublar. Qırmızı Meydanda parad birləşdirilmiş orkestrin keçməsi ilə başa çatıb.

Parad iki saat (122 dəqiqə) güclü yağış altında davam edib. Paradda 24 marşal, 249 general, 2536 digər zabıt, 31116 serjant və əsgər iştirak edib.

Həmin gün axşam saat 11-də 100 aerostatdan 20 min raket yaylımla buraxılıb. Səmada projektorların şüaları ilə "Qələbə" ordeninin təsvirinin əks olunması bayramın kulminasiyası olub.

Növbəti gün, iyunun 25-də Böyük Kreml sarayında Qələbə Paradının iştirakçılarının şərəfinə ziyafət verilib. Moskvadakı möhtəşəm bayramdan sonra Sovet hökumətinin və Ali Komandanlığın təklifi ilə Sovet İttifaqı, Amerika, Britaniya və Fransa qoşunlarının iştirakı ilə 1945-ci ilin sentyabrında Berlində müttəfiq qüvvələrin kiçik bir paradı da baş tutub.



Qərargah paradın hazırlanmasına iki ay vaxt ayırıb, Stalin isə paradı bir ay sonra keçirməyi əmr edib.

Paradı at belində qəbul etmək lazım idi, Stalin isə bundan imtina edib. O, yaşlı idi və yəhərdə özünü saxlaya bilməzdi, buna görə də Jukovu dəvət edib və ona deyib: "Siz daha cavansınız, siz süvarisiniz, buna görə də paradı siz qəbul edə bilərsiniz". Qırmızı Ordu Baş Qərargah rəisinin 24 May 1945-ci il tarixli göstərişinə əsasən, Qələbə Paradında iştirak üçün cəbhələrdən 10 birləşmiş alay, həmçinin Hərbi Dəniz Donanmasından və Xalq Müdafiə Komissarlığından birləşmiş alaylar formalaşdırılıb. Bundan əlavə, paradda Moskva şəhəri və Moskva vilayətində yerləşən hərbi akademiyalar və məktəblər, Moskva Qarnizonunun qoşunları iştirak edib. Cəbhələrin birləşmiş alayları döyüşlərdə fərqlənmiş sırayı, çavuş və zabitlərlə komplektləşdirilib, hər alay piyadalar, süvarilər, tankçılar, artilleriyaçılar, təyyarəçilər, istehkamçılar və rabitəçilərlə təmsil olunub. Alaylara döyüşlərdə ən çox fərqlənmiş hissələrin və cəbhə birləşmələrinin 36 döyüş bayrağını aparan xüsusi hazırlanmış bayraqlarlar və köməkçilər daxil idi. Ümumilikdə, komanda heyəti də daxil olmaqla, hər bir birləşmiş alayda min nəfərdən çox adam var idi. Dəniz Donanmasının birləşmiş alayı Şimali, Baltik və Qara dəniz donanmalarının, Dnepr və Dunay flotiliyalarının bütün növ qüvvələ-

əğaclarını bəzəyən yüzlərlə orden lenti də hazırlanıb. Lentlərin hər biri döyüş ordenində qeyd edilən kollektiv rəşadəti ifadə edirdi. Bayraqların əksəriyyəti qvardiya bayrağı idi.

Təşkilatçıların planına görə, qoşunların yürüşü iyunun 20-də Berlindən Moskvaya gətirilmiş Qələbə Bayrağının meydana çıxarılması ilə başlamalı idi. Bayrağı Mixail Yeqorov və Meliton Kantariya daşımaları idilər. Onlar bu bayrağı reyxstaq üzərində sancmışdılar. Stepan Neustroyev də bayrağı daşımaları idi, lakin onun batalyonunun kifayət qədər sıra hazırlığı yox idi. Bundan əlavə, Neustroyevin bir neçə yarası var idi, o cümlədən ayağında. O, axsayırdı və buna görə də onun Qələbə Bayrağını daşımaması qərara alındı.

1945-ci il iyunun 22-də mərkəzi Sovet qəzetlərində Ali Baş Komandan Stalinin 370 sayılı əmri dərc edilib: "Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbənin qeyd olunması üçün fəaliyyət göstərən Ordunun, Hərbi Dəniz Donanmasının və Moskva Qarnizonunun qoşunlarının 24 iyun 1945-ci il tarixinə Moskvanın Qırmızı Meydanında Qələbə Paradını təyin edirəm".

Həmin gün Moskvanın Qırmızı Meydanında paradın baş məşqi keçirilib.

1945-ci il iyunun 24-də səhər buludlu və yağışlı olub. Saat səkkizdə parad iştirakçıları düzülüb. Saat doqquza qədər Kreml divarının



Sentyabrın 19-u görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür




Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri olan görkəmli alimdir. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbi-

qi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan cəfəkeş alim kimi Azərbaycan şərqşünaslıq elm tariximizə qızıl hərflərlə yazılıb.

Aida İmanquliyeva ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərərək, şərqşünaslıq problemlərinin öyrənilməsində yeni elmi sistem yaradıb. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan professor Aida İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin müəlliməsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib.

Aida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq bütöv bir məktəbin əsasını qoyub.

Alimin fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib. O, Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin



redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzünə görüb.

Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edirik.

Aovlu döyüşlərdən elmi fəaliyyətə doğru...



Səfərov Abdulla İsfəndiyar oğlu 9 May 1923-cü ildə Ağcabədi rayonunda anadan olub. 9 yanvar 1942-ci ildə Qızıl Orduya çağırılmış və kiçik leytenant kurslarında təhsil almağa göndərilmişdir. 1942-ci ilin iyu-

nunda ona zabit rütbəsi verildikdən sonra əvvəlcə 237 -ci atıcı, sonra isə 78-ci Qvardiya atıcı diviziyasının tərkibində xidmət etmişdir. Belqrad istiqamətində döyüşmüş və tabeliyində olan atıcı taqıma komandirlik etmişdir. 1943-cü ilin yayında Kursk döyüşü başlananda Abdulla Səfərov Qvardiya Baş leytenantı rütbəsində 78-ci Qvardiya atıcı diviziyasının Qırmızı bayraqlı 225-ci Qvardiya atıcı alayının 4-cü atıcı bölməsinə rəhbərlik etmişdir.

29 iyul 1943-cü ildə Belqrad şəhərinə hücum zamanı Səfərov Abdulla sol budundan ağır güllə yarası alır və hospitala göndərilir. Uzun müddət müalicə aldıqdan sonra 1944-cü ilin mayında ordudan tərxis olunmuş və doğma rayonunda orta məktəbdə müəllim işləmişdir. Faşist işğalçıları ilə döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığa görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 noyabr 1947-ci il tarixli fərmanı ilə Qvardiya Baş leytenantı Abdulla İsfəndiyar oğlu Səfərov "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. O, Həmçinin "Almaniya üzərində Qələbəyə görə" medalı və SSR-nin bir sıra mükafatları ilə də təltif olunmuşdur.

1946-cı ildə Səfərov Abdulla Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra Bakıya qayıdır. 1951-ci ildən Gəncə Şəhər Partiya Komitəsində uzun müddət şöbə müdiri vəzifəsində çalışır. Həmçinin Gəncə şəhərindəki indiki Azərbaycan Dövlət Aqrar Universitetində (keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutu) və sonra indiki Azərbaycan Texniki Universitetində pedaqoq kimi işləyib.

O, 1969-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə alıb. 1972-ci ildən ömrünün sonunadək Səfərov Abdulla Azərbaycan Tibb Universitetinin Tarix kafedrasında dosent vəzifəsində və həmçinin həmin universitetin Pediatriya fakültəsinin Partiya Komitəsinin sədri vəzifəsində çalışıb.

Səfərov Abdulla İsfəndiyar oğlu 3 iyun 2005-ci ildə Bakı şəhərində vəfat edib. İki qızı, 4 nəvəsi, 3 nəticəsi var.

Şəfa Mövsümov
AMEA Milli Azərbaycan Tarixi Muzeyi,
elmi işçi

Veteran Namiq Abdulhəşimov

Abdulhəşimov Namiq Gülhəşim oğlu 1968-ci ildə Qobustan rayonunun Cəmcəmli kəndində anadan olub. Doğma kənddə orta məktəbi bitirən Namiq Abdulhəşimov təhsilini davam etdirmək üçün Rusiyanın Vladimir şəhərinə gedir. Lakin bir müddət sonra 1986-cı ildə həqiqi hərbi xidmətə - Özbəkistanın Çirçik şəhərinə göndərilir. Xidmətdə olarkən Namiqin valideynlərinə hərbi hissə komandiri tərəfindən dəfələrlə təşəkkür məktubları göndərilir.

Hərbi xidmətdən altı ay keçəndən sonra Namiq də Sovet ordusunun tərkibində Əfqanıstana göndərilir. Yaşlı insanların yaxşı yadındadır ki, o vaxtlar Əfqanıstanın daxilində qanlı döyüşlər gedirdi. Namiq Abdulhəşimov da il yarım həmin aovlu məkanda qulluğunu yerinə yetirir. 1988-ci ildə ehtiyata buraxılır. Hal-hazırda kiçik leytenant rütbəsi daşıyan Namiq Abdulhəşimov həm də Əfqanıstan veteranıdır.



Namiq hərbi xidmətdəki fədakarlığına görə bir sıra təltiflərə və eyni zamanda "Əfqanıstan xalqının millətlərarası" medalına layiq görülmüşdür.

O, həm də Qarabağ torpağında ermənilərin bizə qarşı apardığı ədalətsiz döyüşlərdə də könüllü olaraq iştirak edib.

Əfqanıstan torpağında olduğu günlərini Namiq Abdulhəşimov belə xatırlayır: "Biz bir əsgər kimi verilən əmrləri yerinə yetirirdik. Çox ağır günlər idi. Bildiyimə görə həmin məkanda 208 nəfər həmyerlimiz həlak olub. Sağ qalanlardan bir çoxu Qarabağda gedən döyüşlərdə iştirak edib. Hansı ki, onlardan da 17 nəfəri Milli Qəhrəman adına layiq görülüb. Mən də daxil olmaqla bütün veteranlara dövlətimizin qayğısının günbəgün artdığını şahidiyəm."

Namiq Abdulhəşimov həm də gözəl ailə başçısıdır. Onun üç övladı var. Kiçik oğlu Sadiq Xarkov şəhərindəki universitetlərin birində təhsil alır.

Məhəmməd Bayramov




“Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” bibliografiyasının birinci kitabı işıq üzü görüb

İkinci Dünya müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Milli Kitabxana “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” bibliografiyasını hazırlayıb nəşr edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, nəşr professor Kərim Tahirovun elmi redaktorluğu və kitabxananın əməkdaşlarının tərtibatçılığı ilə işıq üzü görüb.

Materialların kifayət qədər çoxluğu nəzərə alınaraq bibliografik göstəricinin iki kitabda nəşr edilməsi qərara alınıb. Birinci kitab Azərbaycan və digər dillərdə, ikinci kitab isə yalnız rus dilində ədəbiyyatı əhatə edir. Oxuculara və mütəxəssislərə təqdim olunan və Azərbaycan dilində ədəbiyyatı əhatə edən bu kitabda mövzu üzrə 4 min 845 adda mənbə toplanıb. Burada müharibə zamanında və sonrakı illərdə dərc edilmiş kitablar, dövrü mətbuatda, dərslərdə, məcmuələrdə çap olunmuş elmi, elmi-kütləvi, publisistik və sənədli ədəbiyyat müvafiq başlıqlar altında qruplaşdırılıb, müharibə illərində respublikanın fəaliyyəti və qələbənin qazanılmasında nəhəng xidmətinin salnaməsi tərtib edilib. Kitabda rus



dili istisna olmaqla digər xarici dillərdə olan materiallar, eləcə də ilk dəfə olaraq “Dünya kitabxanalarında” və “Dünya universitet kitabxanalarında” bölmələri də tərtib edilərək bibliografiyaya daxil olunub.

Bibliografik göstəricidə ədəbiyyat bölmələr

daxilində xronoloji qaydada qruplaşdırılıb, daxilə isə əlifba sırası gözlənilib.

Kitabda “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində əsas hadisələrin xronologiyası”, “Görkəmli şəxsiyyətlərdən sitatlar” bölmələri də hazırlanıb oxuculara təqdim edilib.

Sonda vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə “Sovet İttifaqı Qəhrəmanlarının adlar göstəricisi”, “Böyük Vətən müharibəsi iştirakçılarının adlar göstəricisi” və “Müəlliflərin əlifba göstəricisi” başlıqlı köməkçi göstəricilər də verilib.

Bibliografik göstərici ilə tanış olmaq istəyənlər <http://anl.azdownAz.-1941-1945-muharibesinde.pdf> linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, İkinci Dünya müharibəsində düşmən üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük rolu olub. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşməni müqavimət göstərərək, çoxları həyatını bu yolda qurban verib. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar böyük fədakarlıq göstərərək.

Zirvəyə ucalan Vətən oğlu

Gözəl yaz günlərinin birində dünyaya göz açan, dağlar qoynunda boya-başa çatan, Rüstəmin ana Vətənə bağlılığı, vürğunluğu onun igidlik və qəhrəmanlıq yolunu seçməyə istiqamətləndirdi.

Mən Əzizov Rüstəm İzzət oğlu 1995-ci ildə may ayının 1-də Astara rayonu Çükəş kəndində anadan olub. 2012-ci ildə Sım kənd orta məktəbini bitirib. 2013-cü ildə Astara rayon Hərbi Komissarlığından milli ordu sıralarına çağırılıb.

Gəncliyinin ilk addımı Vətənin müdafiəsi ilə başladı. Az müddətdə xidmətə alındı. Günlər ötdükcə vətənə, torpağa sevgi, məhəbbət artdı.

Təxris olunmağına az qalmış Rüstəm anasına məktubla əsgər salamı göndərir.

Salam əziz anam! İndi bir az darıxıram. Ona görə darıxıram ki, bir neçə gün bundan əvvəl telefonla danışdım. Cürət edib qəlbimdə kök salmış arzum barədə danışa bilmədim. Əziz anam, xidmətimin başa çatmasına çox az qalıb. Sədaqətlə xidmət etmişəm. Hər dəfə düşmənin layiqli cavabını verməmişəm. İstədiyim odur ki, kəndə, yanınıza qələbə ilə gəlim. Biz həmişə səngərdəyik. Çətinliyə görə darıxmıram. Bizim dağların füsunkar təbiətindən, quşların civiltisindən, dağ çaylarının şırıltısından, lakin şirin

lay-lay kimi məni kövrəldən, könlümü oxşayan səsinə duymadığım üçün bir az darıxmışam.

- Ana, sinif yoldaşıma, qonşuma hökmən salamımı çatdır. De ki, tezliklə Rüstəm gələcək. Onu sevindir...

Rüstəm Əzizovun 21 noyabr 2014-cü il tarixdə Ağdam Rayonu Çəmənli kəndi ərazisində mövqelərimizə qəfil hücum edən düşmən gülləsinə sipər oldu. O, Vətən torpağına qanını, canını əsirgəmədi. Əsgər yoldaşları igid, şəhid qanına and içərək onun qanının yerdə qoymayacağına söz verdilər.

Soyuq, küləkli, yağışlı, xəzanlı payız səhəri, Rüstəm gəldi. Ancaq əsgər paltarında deyildi. Ücrəngli möhtəşəm Azərbaycan bayrağına sarılmışdı.

Dalğalanan möhtəşəm, üçrəngli Azərbaycan bayrağının müşayiəti ilə böyük bir insan axını dumana, çənə bürünmüş meşə yolu ilə Çükəş kəndinə sarı irəliləyirdi. Hamı susurdu. Dağ, dərə, meşə, təbiət sanki matəm içində idi. Sakitliyi yalnız hərdən uca palıd ağaclarından düşən xəzan yarpaqlarının həzin xışıltısı pozurdu.

Uzun sürmədi bu sakitlik. Ana, ata, bacı-qardaş, qohum, qonşu, el-oba, dağlar da, bir sözlə təbiət də baş əydi igid, şəhid, Vətən övladına,



Vətən sağ olsun dedilər.

Ücrəngli Azərbaycan bayrağını şəhid atası İzzət, şəhid anası Gülyanaq öpdü, əzizlədi...

Rüstəm boya-başa çatdığı Çükəş kəndində, dağlar qoynunda ən uca zirvədə dəfn olundu. Həmin anda şiddətli bir yağış yağdı. Ana vətən sevimli, igid balasını qucağına alıb, dəhşətlə ağladı. Rüstəm ölümü ilə Şəhidlik zirvəsinə ucaldı.

Ruhun şad olsun, Vətən oğlu Rüstəm... Allah bütün şəhidlərimizə rəhmət etsin!

Kamil Kamilov
Astara rayonu, ehtiyatda olan zabıt

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi ziyarətçilər üçün açıqdır

2020-ci ildə bəşəriyyət faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi 9 may – faşizm üzərində Qələbə Günü ərəfəsində “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi hazırlamışdı. Lakin COVID-19 pandemiyası ilə əlaqədar respublikada tətbiq edilmiş karantin tədbirlərinə görə sərgi ictimaiyyət üçün bağlı olub. Karantin tədbirlərinin yumşaldılması, muzey və sərgi zallarının açılması şəraitində faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş sərgi də öz qapılarını ziyarətçiləri üçün açdı.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq bütün sanitariya-profilaktik tədbirlər görüldü. Muzeyin girişində ziyarətçilərin hərarəti ölçülür, əlləri sanitayzlarla dezinfeksiya olunur, gigiyenik maska taxılmasının vacibliyi qeyd edilir. Muzey əməkdaşları sərgi zallarına tamaşaçıları vaxt intervalları ilə buraxırlar ki, içəridə sosial məsafənin saxlanması tələbinə riayət olunsun.



Sərginin materialları iki zalda yerləşdirilib. Birinci zalda Azərbaycan xalqının faşizm üzərində qələbənin qazanılmasında rolu əyani nümayiş olunur. Zalda ümumilikdə 20-yə yaxın informasiya panelində və 20 vitrində olan eksponatlar, həmçinin 15-ə yaxın açıq eksponat təqdim olunub.

Sərginin ikinci zalında isə SSRİ, ABŞ və Almaniya ordularının müharibədə istifadə edilmiş hərbi geyim və ləvazimatları göstərilir.

Zalda 26 vitrində manekenlər üzərində uniforma, eləcə də silah, ləvazimat və ilk dəfə olaraq müharibə dövrünün uniformaları nümayiş olunur. Belə ki, fərdi kolleksiyaçı Azad Hüseynovun illər boyu topladığı materiallar əsasında Sovet İttifaqı, ABŞ və Almaniya ordularının uniforma və ləvazimatları tərtib edilib. Zalda, həmçinin Xalq rəssamı Tahir Salahovun “416-cı atıcı diviziya Taqanroqu azad edir” adlı monumental rəsm əsəri, 10-ya yaxın açıq eksponat təqdim yer alıb. Muzey əməkdaşları tərəfindən tərtib edilmiş “Azərbaycan diviziyalarının döyüş yolu” adlı iriölçülü xəritə də diqqəti cəlb edir.

Qeyd edək ki, sərgidə müharibə illərində mövcud olmuş Azərbaycan milli hərbi hissələrinin 10-dan artıq döyüş bayraqları da nümayiş olunur. Beləliklə, “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi faşizm üzərində qələbənin qazanılmasına Azərbaycan xalqının verdiyi töhfəni əyani olaraq görməyə imkan yaradır.



Azərbaycan Hərb Tarixi Muzeyində əfsanəvi partizan Əhmədiyyə Cəbrayilovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib



Sentyabrın 18-də Azərbaycan Hərb Tarixi Muzeyində İkinci Dünya müharibəsində antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayilovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Əfsanəvi partizan Əhmədiyyə Cəbrayilov-100” adlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Əhmədiyyə Cəbrayilovun, Avropa müqavimət hərəkatının iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin və Böyük Vətən müharibəsi iştirakçısı olmuş həmvətənlərimizin ailə üzvləri, həmçinin muzeyin əməkdaşları

iştirak ediblər.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə anım mərasimində “Əfsanəvi partizan Əhmədiyyə Cəbrayilovun həyatı və hərbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edərək xalqımızın igid oğlu barədə ətraflı məlumat verib. Bildirib ki, bu il xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüduqlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayilovun anadan olmasının 100 illiyi tamam olur. Əhmədiyyə Cəbrayilov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən

xilas edilməsində və nasizm üzərində qələbə qazanılmasında böyük xidmətlər göstərmiş, Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. Müasir dövrümüzdə Vətənimizin gələcəyi gənclərimizin milli ruhda tərbiyə alması, Vətəni sevmək kimi vacib amillərdən çox asılıdır. Odur ki, Əhmədiyyə Cəbrayilovun həyat və döyüş yolu gənclərimiz üçün ən qiymətli nümunədir və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rol oynayır. Eyni zamanda, Əhmədiyyə Cəbrayilovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün hünər və cəsarətin bariz nümunəsidir.

Vurğulanıb ki, Azərbaycan xalqı faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmiş. Xalqımız faşizm üzərində Qələbənin qazanılmasına əvəzsiz töhfələr verib. Bu müharibədə 700 minədən çox azərbaycanlı iştirak edib. Onlardan 300 minə yaxını həlak olub.

Əhmədiyyə Cəbrayilovun qızı

Almaz Cəbrayilova atası haqqında xatirələrini bölüşüb, İkinci Dünya müharibəsi illərində onun keçdiyi döyüş yolundan söhbət açıb. O, atasının xatirəsinin əbədləşdirilməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Çıxış edənlər Böyük Vətən müharibəsindəki ümumi Qələbəyə Bakı neftinin töhfəsinin əvəzsiz olduğunu söyləyib, müharibə veteranlarına və onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışblar. Diqqətə çatdırılıb ki, Avropa müqavimət hərəkatında iştirak etmiş azərbaycanlı döyüşçülərin göstərdiyi igidliklər onların adlarını, həm də xalqımızın adını bəşəriyyət tarixinin səhifələrinə qızıl hərflərlə yazıb.

Sonra Fransa müqavimət hərəkatının nümayəndəsi Əhmədiyyə Cəbrayilova həsr edilən sərgiyə baxış olub.

Qeyd edək ki, Əhmədiyyə Cəbrayilovun xatirəsinə həsr edilən tədbirlər Prezident İlham Əliyevin “Əhmədiyyə Cəbrayilovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunur.

Əhmədiyyə Cəbrayilovun 100 illiyi münasibətilə poçt markası buraxılıb



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, partizan Əhmədiyyə Cəbrayilovun anadan olmasının 100 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb. Blokda İkinci Dünya müharibəsi illərində nasist Almaniyası tərəfindən işğalda olan Parisin divarlarından birinə “Chargo” (Xarqo) ləqəbli Ə.Cəbrayilovun axtarıbda olmasını göstə-


rən elanı yapışdırıran Vermaxt əsgəri təsvir olunub.

Markada Ə.Cəbrayilovun portreti, blokun sol tərəfində Eyfel qülləsi, sağ tərəfdə, divarın üzərində isə Fransa Müqavimət Hərəkatının qruplarından biri olan “Maquis”in (Maki) emblemi təsvir edilib. Markanın buraxılmasında məqsəd görkəmli partizan Ə.Cəbrayilovun yerli və əcnəbi filatelistlər, dünya kolleksiyaçıları arasında təbliğ edilməsidir. Belarus Respublikasında 7000 tirajla çap olunmuş markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

Gənclər Kitabxanası “Əhmədiyyə Cəbrayilov 100” adlı biblioqrafik icmal tərtib edib

Bu il Azərbaycan xalqının cəsur övladı, əfsanəvi partizan, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüduqlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayilovun anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Fransa Müqavimət hərəkatının iştirakçısı “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” kimi tanınan Əhmədiyyə Cəbrayilova həsr olunmuş



“Əhmədiyyə Cəbrayilov 100” adlı biblioqrafik icmal tərtib edib.

AZƏRTAC xəbər verir ki, biblioqrafik icmalda əfsanəvi qəhrəmana həsr edilən kitabların, dövrü mətbuatda çap edilən məqalələrin bir qismi yer alıb. Burada, həmçinin Əhmədiyyə Cəbrayilovun Milli Qəhrəman olan oğlu haqqında da məlumat verilib.

Müasir dövrümüzdə Vətənimizin gələcəyi gənclərimizin düşüncə tərz, intellektual səviyyəsi, milli ruhda tərbiyə alması, Vətəni sevmək kimi vacib amillərdən çox asılıdır. Bütün bunları vacib sayaraq, biblioqrafik icmalda Azərbaycan

və xarici dillərdə olan mənbələr, elektron resurslar, Əhmədiyyə Cəbrayilovun gündəliyindən səhifələr, Vətən haqqında atalar sözləri öz əksini tapıb.

Azərbaycanın qəhrəman övladı, Fransa Müqavimət hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayilova həsr olunmuş biblioqrafik icmalda izləyicilər <http://ryl.azsenedec.pdf> linki vasitəsilə baxa bilərlər.

Qeyd edək ki, Əhmədiyyə Cəbrayilovun xatirəsinə həsr edilən tədbirlər Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayilovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən keçirilir.



Fransada Əhmədiyyə Cəbrayilovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan xalqının qəhrəman oğlu, Fransa Müqavimət Hərəkatının fəal iştirakçısı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayilovun anadan olmasının 100 ili tamam olur.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəşadətli döyüş yolu keçmiş, xalqımızın mərd oğlu Əhmədiyyə Cəbrayilovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncam çərçivəsində Fransadakı səfirliyimiz Əhmədiyyə Cəbrayilovun xatirəsinin anılması münasibətilə xüsusi tədbirlər planı hazırlayıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Oksitan regionunun Tarn-və-Qaron departamentinin Vayssak kommunasında Kabertat Partizan Hərəkatının Üçüncü Qusar Polku sıralarında döyüşmüş azərbaycanlı partizanların, xüsusilə də "Xarko" və "Ahmed Mişel" ləqəbləri ilə tanınan Əhmədiyyə Cəbrayilovun xatirəsinə ucaldılmış abidə önündə anım tədbiri keçirilib.

Tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev, Montoban və Vayssak şəhərlərinin, eləcə də ətraf şəhərlərin merləri, Kabertat Partizan Dostları Assosiasiyasının prezidenti və üzvləri, yerli sakinlər, səfirliyimizin əməkdaşları və regionda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak edirlər.

Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib, Fransanın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Rəhman Mustafayev çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsi zamanı azərbaycanlılar faşizm üzərində qələbəyə böyük töhfə veriblər. Diplomət Azərbaycanın müharibədə vacib rol oynamasından, neft resurslarını qələbənin qazanılmasına yönəldilməsindən, eləcə də Hitlerin ölkəmizin "qara qızı"nı ələ keçirmək üçün Bakını zəbt etmək planından danışıb.

Qeyd edilib ki, azərbaycanlılar Fransada, eləcə də Avropanın digər ölkələrində - Polşada, İtaliyada, Niderlandda müqavimət hərəkatlarında iştirak edib, yerli xalqlarla çiyin-çiyinə vuruşublar. Onlardan ən tanınmışı Əhmədiyyə Cəbrayilov Fransa Respublikasının ən yüksək rəsmi mükafatlarından olan "Fəxri Legion" ordeninə və Fransanın Milli Qəhrəmanı adına layiq görülüb, həmçinin "Müharibə Xaçı", "Hərbi Şücaət Xaçı" və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.

Montoban şəhərinin meri və Böyük Montobanın prezidenti Brijit Bqrej, Vayssak şəhərinin meri Frensis Delmas və Kabertat Partizan Dostları Assosiasiyasının prezidenti



Mişel Po çıxış edərək, İkinci Dünya müharibəsində Azərbaycanın rolundan və azərbaycanlıların şücaətindən, həmvətənlərimizin Fransanın azadlığı uğrunda mübarizəyə verdiyi töhfələrdən danışdı.

Azərbaycan səfirliyi, Montoban və Vayssak meriyaları, eləcə də Kabertat Partizan Dostları Assosiasiyasının adından Əhmədiyyə Cəbrayilovun və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulub.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Vayssak

Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayilova həsr olunan film çəkilib



Gənclər və İdman Nazirliyi Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayilovun anadan olma-

nin gənclərə daha səmərəli çatdırılması məqsədilə açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarko" qısametrajlı filmi hazırlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekran əsərində gənclər və tanınmış kino aktyorları iştirak ediblər. Altı gün müddətində davam edən çəkilişlər Şəki rayonunda qəhrəmanın doğulduğu Oxud kəndində və Bakının müxtəlif məkanlarında aparılıb. Ssenari müəllifi Mikayıl Mikayılova məxsus film çəkilişlərində

tarixi sənədlərdən istifadə olunub.

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rəsim Cəfər,

aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə, Yaroslav Trifonov, Anar Mikayılov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri ifa ediblər.



"DNA" qəzetində İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı əsgərlərin axtarılmasına dair məqalə dərc olunub

Elzas regionu "DNA" (Elzasın son xəbərləri) qəzetində "Strasburqlu itkin düşmüş azərbaycanlı əsgərləri axtarır!" sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Dünya müharibəsi dövründə bu regionda həlak olmuş 10 azərbaycanlı əsgər haqqında tədqiqat aparıldığı bildirilir.

Strasburqda fəaliyyət göstərən "Kəpəz" nəşriyyat evinin rəhbəri Nicat Kazımovun azərbaycanlı əsgərlərlə bağlı məlumat axtarışında olduğu

qeyd edilib.

Bildirilib ki, II Dünya müharibəsi dövründə Fransada 518 qəbiristanlıqda 9 661 sovet əsgəri dəfn edilib. Onların arasında azərbaycanlı əsgərlər də var.

Axtarışların sonunda N. Kazımovun müvafiq kitab çap edəcəyi diqqətə çatdırılıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq



ALLAH RƏHMƏT ELƏSİN

İmişli rayon Veteranlar Təşkilatı İkinci Dünya müharibəsi veteranı **Cəfərov Abdulla Məhəmməd oğlunun** vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznə başsağlığı verir.

Masallı rayon Veteranlar Təşkilatı İkinci Dünya müharibəsi veteranı **Bədəlov Oruc Ağa oğlunun** vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznə başsağlığı verir.

Qaradağ rayon Veteranlar Təşkilatı Təşkilatın sədr müavini Paşa Məmmədovun bacıları əmək veteranları **Tamam Muradova və Gülzar Qəhrəmanovanın** vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznə başsağlığı verir.

"Azərbaycan Veteranı" qəzetinin elektron ünvanına (az.veteran@mail.ru) məqalələrinizi göndərməklə bizimlə əməkdaşlıq edə bilərsiniz. Qeyd edək ki, "Azərbaycan Veteranı" qəzetində dərc olunan məqalələrdəki faktlara və məlumatlara görə müəllif məsuliyyət daşıyır. Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Baş redaktor
Ülvi İBRAHİMLİ

Məsul katib
Şəhla QARAYEVA

Qəzet Ədliyyə
Nazirliyində
qeydiyyatda alınıb.
Təsisçi: Azərbaycan
Respublikası
Veteranlar
Təşkilatının Rəyasət
Heyəti

"Azərbaycan
Veteranı" qəzeti.
VÖEN:
1701285981
verilmə tarixi -
23.11.2011

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,
Kaveroçkin küçəsi, 34
Əlaqə telefonu: 012 440-21-08
e-mail: az.veteran@mail.ru
Dövlət qeydiyyat nömrəsi - 3486
Dövlət qeydiyyat tarixi -
19.10.2011

Qəzet ayda iki dəfə "Azərbaycan Veteranı"
qəzetinin bilgisayar mərkəzində yığılır,
səhifələrinə və "Veteran Nəşriyyatı"
mətbəəsində nəşr olunur.

Qiyməti 60 qəpik
Tiraj: 1200